

2012-2013-cü illərdə istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı

Tədbir və alt-tədbirlərin nömrəsi		Tədbirlər	İcraçılar	Tədbirin birgə həyata keçirildiyi təşkilatlar	İcra müddəti
1	2	3	4	5	6
1.		Respublikanın ümumi təhsil müəssisələrində təhsil alan riyaziyyat-texniki və təbiət fənləri, habelə bədii və texniki yaradıcılıq, incəsənət, idman sahələri üzrə istedadlı şagirdlərin adlı siyahısının müəyyən olunmuş forma əsasında hazırlanıb elektron variantı ilə birlikdə Təhsil Nazirliyinə təqdim olunması. Həmin siyahılara görə yerlərdə və Nazirlikdə "İstedad bankı"nın yaradılması və bunlara daxil edilən məlumatların ilbəl yeniləşdirilməsi.	KRÜTŞ TİMSŞ TMMSŞ	Yerli təhsil orqanları	Yanvar-mart 2012
2.		Yerlərdən alınmış məlumatlar əsasında Nazirlikdə vahid informasiya bazasının yaradılması və müvafiq təhlillərin aparılması.	KRÜTŞ TİMSŞ	Yerli təhsil orqanları	Mart-aprel 2012
3.		İstedadlı uşaq və gənclər haqqında internet portalının yaradılması.	TİMSŞ İŞ KRÜTŞ		2012-ci ilin I yarısında
4.		İstedadlı uşaq və gənclərlə aparılan işlərin təkmilləşdirilməsinə həsr olunan tədqiqatların genişləndirilməsi.			
	4.1.	Tədqiqat istiqamətlərinin və bunlara müvafiq mövzuların müəyyənəşdirilməsi.	TPI	Pilot müəssisələri QHT-lər	2012-2013-cü illər ərzində
	4.2.	Tədqiqatların aparılması üçün pilot müəssisələrinin seçilməsi.	KRÜTŞ	TPI	Yanvar-fevral 2012
	4.3.	Tədqiqat prosesində hər mərhələnin yekunu üzrə	TPI	Pilot müəssisələri	Müəyyən edilmiş

		hesabatların tərtibi, müzakirəsi və təkliflərin hazırlanması.	KRÜTŞ		müddətlərdə
4.4.		Tədqiqatların yekununda əldə olunması nəzərdə tutulan nəticələri əks etdirən yazılı materialın hazırlanması və pedaqoji mətbuatda çap edilməsi.	TPI		Müvafiq dərs illərinin sonunda
5.		İstedadlı uşaq və gənclərin müəyyən olunmasına xidmət edən diaqnostik metodikaların, xüsusi testlərin və digər vəsaitlərin hazırlanması.			
5.1.		Həmin vəsaitlərin hazırlanmasına müəssisələri cəlb etmək məqsədilə Nazirliyin internet saytında, pedaqoji mətbuatda və digər kütləvi informasiya vasitələrində məlumatların verilməsi, daxil olan müraciətlərin təhlili və ümumiləşdirilməsi.	TİMSŞ KRÜTŞ İƏŞ		Yanvar-fevral 2012
5.2.		Vəsaitlərin hazırlanması ilə bağlı müraciət edən mütəxəssislərlə görüşlərin təşkili və təkliflərin müzakirəsi.	KRÜTŞ DNŞ		Müəyyən edilmiş vaxtlarda
6.		İstedadlı uşaq və gənclərlə işin təşkili barədə qeyri dillərdə nəşr olunmuş vəsaitlərin Azərbaycan dilinə tərcümə edilməsi.	KRÜTŞ DNŞ	TPI	2012-2013-cü illərdə
6.1.		Tərcümə edilməsi nəzərdə tutulan vəsaitlərin seçilməsi.	KRÜTŞ DNŞ	TPI	2012-ci ilin I yarısında
6.2.		Tərcüməçilərin müəyyənləşdirilməsi.			
7.		Pedaqoji ali və orta ixtisas təhsili müəssisələrində istedadlı uşaq və gənclərlə aparılan işlərin səciyyəvi cəhətlərini əhatə edən xüsusi kursun tədrisi ilə əlaqədar müzakirələrin keçirilməsi və təkliflərin hazırlanması.	AOİTŞ DNŞ KRÜTŞ	TPI Pedaqoji ali təhsil müəssisələri	Fevral-mart 2012
8.		Ümumtəhsil məktəblərinin pedaqoji işçiləri üçün istedadlı şagirdlərlə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması yollarına həsr edilmiş ixtisasartırma tədbirlərinin təşkili.	AMİ BPKİ və YHI KRÜTŞ	Yerli təhsil orqanları	2012-2013-cü illər ərzində
9.		Ümumtəhsil məktəblərində psixoloji xidmət kadrlarına olan ehtiyacın müəyyən edilməsi və bu sahə üzrə kadrların hazırlanması ilə bağlı əməli təkliflərin hazırlanması.	STP və KİŞ KRÜTŞ	AMİ BPKİ və YHI Yerli təhsil orqanları	Fevral-aprel 2012
10.		Yerlərdə təşkil olunan "İstedad Bankı"na istedadlı şərtləndirən parametrlərə uyğun gələnlərin daxil olunmasını təmin etmək üçün təhsil şöbələrində mütəxəssislərdən ibarət ekspert qrupunun yaradılması.	KRÜTŞ MQŞ	TPI Yerli təhsil orqanları	Fevral 2012
11.		AMEA-nın müvafiq sahə institutları və ali təhsil			

		müəssisələri ilə istedadlı şagirdlərin təhsil aldığı lisey və gimnaziyalar arasında əlaqələrin gücləndirilməsi, tanınmış elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin istedadlı uşaq və gənclərlə həyat keçirilən işlərə cəlb edilməsi.			
11.1.		Bu məsələ ilə əlaqədar lisey və gimnaziyaların və bunlarda təhsil alan xüsusi istedadla malik, elmi tədqiqat işlərinə meyilli şagirdlərin adlı siyahısının AMEA-ya və ali təhsil müəssisələrinə göndərilməsi.	KRÜTŞ AOİTŞ	Yerli təhsil orqanları	Fevral-mart 2012
11.2.		İstedadlı şagirdlərin tanınmış alimlər tərəfindən elmi himayəyə götürülməsi, onlardan xüsusi istedadı ilə fərqlənənlər üçün fərdi təqaüdlərin təsis edilməsi məsələlərinin müzakirəsi və müvafiq əməli təkliflərin hazırlanması.	AOİTŞ KRÜTŞ TİMSŞ	Ali təhsil müəssisələri TPI Yerli təhsil orqanları	2012-ci ilin I yarısında
11.3.		AMEA-nın sahə institutlarının və ali məktəblərin alimlərinin iştirakı ilə istedadlı şagirdlərin elmi-praktik konfranslarının, onlar üçün seminar və "Dəyirmi masa"ların keçirilməsi.			2012-2013-cü illər ərzində
11.4.		Bakı şəhərində və ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin nəzdində istedadlı şagirdlər üçün ümumi təhsil müəssisələrinin yaradılması, habelə mövcud lisey və gimnaziyaların təmayülləri nəzərə alınmaqla müvafiq ali məktəblərə təhkim edilməsi məsələlərinə baxılması və əməli təkliflərin hazırlanması.	AOİTŞ KRÜTŞ	Ali təhsil müəssisələri	2012-ci il ərzində
12.		Lisey və gimnaziya fəaliyyət göstərməyən şəhər və rayonlarda bu tipli təhsil müəssisələrinin yaradılması, habelə bölgələrdə yeni lisey siniflərinin açılması barədə 2012-2013-cü illər üçün plan-qrafikin hazırlanıb təsdiq edilməsi.			
12.1.		Bununla əlaqədar yerlərdən məlumatların toplanması, təkliflərin nəzərdən keçirilməsi.			
12.2.		Təhlillər əsasında yeni yaradılacaq müəssisələrin yerli tələbata uyğunluğu, maddi-texniki və tədris bazası, kadr təminatı ilə bağlı məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi .	KRÜTŞ İŞ STP və KİŞ	Yerli təhsil orqanları	2012 və 2013-cü illər üzrə müəyyən olunmuş müddətlərdə

	12.3.	Yeni tipli təhsil müəssisələrinin və lisey siniflərinin təşkili barədə əmr layihələrinin hazırlanıb təsdiqə təqdim olunması.			
13.		Lisey və gimnaziyalar haqqında nümunəvi Əsasnamə layihələrinin hazırlanması.			
	13.1.	Layihələri hazırlayan işçi qrupunun yaradılması.	KRÜTŞ		Fevral 2012
	13.2.	Layihələrin hazırlanması.	KPÜTŞ İşçi qrupu	TPI Müəssisə rəhbərləri	Mart-iyul 2012
	13.3.	Layihələrin ictimai müzakirə üçün pedaqoji mətbuatda dərk edilməsi, rəy və təkliflərin toplanması.	KRÜTŞ		Avqust-oktyabr 2012
	13.4.	Müzakirələrin nəticələrinə görə yekun sənədlərin hazırlanıb təsdiqə təqdim olunması.	KPÜTŞ		Noyabr 2012
14.		Yeni tipli təhsil müəssisələri üçün ştat cədvəlləri və maliyyələşdirmə mexanizmlərinin hazırlanması.	İŞ KRÜTŞ	Müəssisə rəhbərləri	Iyul-sentyabr 2012
15.		Yerlərdə yaradılmış "Kiçik Akademiya"ların işinin yaxşılaşdırılması istiqamətində əməli tədbirlərin həyata keçirilməsi.			
	15.1.	Hazırda ümumtəhsil məktəblərində təşkil edilmiş "Kiçik Akademiya"ların fəaliyyətinin təhlil edilməsi, seçmə yolla araşdırmaların aparılması və müvafiq təkliflərin hazırlanması.	KPÜTŞ	TPI Yerli təhsil orqanları	2012-ci ilin I rübündə
	15.2.	Yerlərdə "Kiçik Akademiya"lara cəlb edilmiş şagirdlərin iştirakı ilə diskussiyaların, müxtəlif formalarda bilik yarışları və müsabiqələrin təşkili, bunların nəticələrinin KİV-lərdə işıqlandırılması.	KPÜTŞ TMMİŞ İƏŞ	TPI Yerli təhsil orqanları	2012-2013-cü illərdə ərzində
16.		Yerlərdə "İstedad Bankı"na daxil edilmiş uşaq və gənclərin Bakı şəhərində yekun seçim tədbirlərinin keçirilməsi, qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması. Yekun seçim turlarının nəticələrinin KİV-lərdə işıqlandırılması.	KRÜTŞ İƏŞ	TPI Yerli təhsil orqanları	Aprel-may 2012 və 2013-cü illər
17.		İstedadlı uşaq və gənclərlə iş sahəsində qabaqcıl təcrübənin öyrənilib yayılması.	KRÜTŞ	TPI Yerli təhsil orqanları	2012-2013-cü illər ərzində
18.		İstedadlı uşaq və gənclərlə yerlərdə aparılan işlərin vəziyyətinin araşdırılıb müvafiq təkliflərin hazırlanması.	KRÜTŞ TMMİŞ	TPI Yerli təhsil orqanları	2012-2013-cü illər üzrə müəyyən edilmiş müddətlərdə

19.		Qazaxıstan Respublikasının təcrübəsinə uyğun olaraq, ölkədə "İstedadlı uşaqlarla iş üzrə ixtisaslaşmış elmi-praktik Mərkəz" in yaradılması barədə əsaslandırılmış təkliflərin hazırlanması.	KRÜTŞ İŞ	TPI	2012-ci il ərzində
20.		Nəzərdə tutulmuş tədbirlərin səmərəli yerinə yetirməsi üçün maliyyə imkanlarının araşdırılması və təkliflərin hazırlanması	İŞ KRÜTŞ		2012 və 2013-cü illərdə

İxtisarlar:

KRÜTŞ	- Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
AOİTŞ	- Ali və orta-ixtisas təhsili şöbəsi
STP və KIŞ	- Strateji təhsil, planlaşdırma və kadrların idarə olunması şöbəsi
İŞ	- İqtisadiyyat şöbəsi
MQŞ	- Monitorinq və qiymətləndirmə şöbəsi
DNŞ	- Dərslük və nəşriyyat şöbəsi
TİMSŞ	- Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsi
TMMSŞ	- Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi
İƏŞ	- İctimaiyyətlə əlaqə şöbəsi
AMİ	- Azərbaycan Müəllimlər İnstitutu
TPI	- Təhsil Problemləri İnstitutu
BPKİ və YHI	- Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutu